

Sosiologiya YEKUN IMT Sualları(AZ)

1. Sosiologiya müstəqil elm kimi neçənci əsrdə formalaşmışdır?
2. Sosiologiyanın formalaşmasına başlıca səbəb nə olmuşdur?
3. “Sintetik fəlsəfə sistemi”, “Əsas mənbələr”, “Elmi, siyasi və fəlsəfi təcrübələr” əsərlərinin müəllifi kimdir?
4. Fərdin intihar etməsinin sosial normaların fərdlərə zəifləməsi ilə bağlı olan motivi necə adlandırılır?
5. E. Dürkheymin “Özünəqəsd” əsərində intiharın hansı üç sosial səbəbi göstərilir?
6. XX əsrin 70-ci illərində D.Bell, U.Rostou və R.Aron tərəfindən yaradılmış nəzəriyyə necə adlandırılmışdır?
7. Cəmiyyətin formalaşması prosesi nə vaxt başa çatıb?
8. O.Konta görə insanların industrial cəmiyyətə keçməsinə səbəb hansı amildir?
9. Dürkheymə görə cəmiyyətin təkamülünün əsasında hansı amil dayanır?
10. Sosioloji tədqiqat proqramı hansı bölmələrə malikdir?
11. Sosial obyekt hansı aspektlərdən nəzərdən keçirilir?
12. Təsviri fərziyyələr hansı gümanlardan ibarətdir?
13. İctimai rəy nəzəriyyəsində obyekt dedikdə bu başa düşülür?
14. İctimai rəyin formalaşması prosesi necə baş verir?
15. Kütləvi şüur aşağıdakı aspektlər üzrə nəzərdən keçirilir?
16. M. Ayverə görə sosiologiya elminin başlıca məqsədi nədir?
17. D.Bell ,U.Roston və R.Arona görə əsasını intellektual,informasiya-kompüter texnologiyalarının təşkil etdiyi cəmiyyət necə adlanır?
18. Sosioloji tədqiqatlarda elmi problem nəyi əks etdirməlidir?
19. İctimai Rəy İnstitutu nə vaxt və kim tərəfindən yaradılmışdır?
20. KİV-in strukturunun təhlili zamanı bunlar əsasdır?
21. Sosial təbəqə anlayışının mahiyyəti?
22. Şəxsiyyətin mənəvi sərvətlər yönündən asılı olan tipləri?
23. Sosial stratifikasiya və onun tarixi tipləri?
24. İdarəetmənin funksiyaları?
25. Şəhər sosioloji tədqiqatların obyektidir?
26. Sosial mobillik və onun növləri?
27. Sosial idarəetmənin tipləri?
28. Sosial mobillik prosesinin mahiyyəti?
29. Modal, ideal və bazis şəxsiyyət tiplərini fərqləndirin?
30. Sosial institutların funksiyaları?
31. “Sosial institut” anlayışının mahiyyəti?
32. Sosial kibernetikada sosial sistemlərin idarə olunmasının dörd əsas aspektlərini göstərin.
33. Şəxsiyyətin sosial xarakterinin müəyyən edən cəhətlər?
34. Sosial institut kimi təhsilin funksiyaları?
35. Müasir sosioloq Yan Sepanskiy sosial institutların hansı struktur elementlərini göstərir?
36. Sosioloji proqnozlaşdırmanın əsas tipləri?

37. Sosial ekologiyanın funksiyaları
38. Məşhur antropoloq U.Qudenauya görə mədəniyyət 4 əsas elementdən ibarətdir:
39. Sosial ekologiyanın predmeti
40. Sosial proqnozlaşma nədir?
41. Gənclərin submədəni fəallıqları hansı amillərdən asılıdır?
42. Kütləvi və submədəniyyətin dialektikası
43. Ailə sosial institutdur
44. Dinin sosial funksiyaları (ideoloji, mənəvi, təsəlliverici, tənзимedici və dünyagörüşü)
45. Əks mədəniyyətləri səciyyələndirən əlamətləri göstərin
46. Müasir dinlər (Buddizm, Xristianlıq, İslam)
47. Ekoloji böhran global problem kimi.
48. Ailənin funksiyaları hansılardır?
49. Ekoloji böhranın əsas əlamətləri
50. Mədəniyyətin sosial inkişaf qanunauyğunluqları